

UOT 37.01.

Gülşən Nadir qızı Hacıyeva
pedagoqika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti

BİOLOGİYA MÜƏLLİMİ HAZIRLIĞINDA ALİ PEDAQOJİ MƏKTƏBLƏRDƏ BİOLOGİYANIN TƏDRİSİ METODİKASI FƏNNİNİN ROLU

Гюльшан Надир гызы Гаджиева
доктор философии по педагогике, доцент
Азербайджанского Государственного Педагогического Университета

РОЛЬ МЕТОДИКИ ПРЕПОДАВАНИЯ ПРЕДМЕТА БИОЛОГИИ ПРИ ПОДГОТОВКЕ УЧИТЕЛЕЙ БИОЛОГИИ В ВЫСШИХ ПЕДАГОГИЧЕСКИХ ШКОЛАХ

Gulshan Nadir Hajiyeva
doctor of philosophy in pedagogy
associate professor of
Azerbaijan State Pedagogical University

THE ROLE OF THE METHODOLOGY OF TEACHING BIOLOGY IN HIQHER PEDAQOQICAL SCHOOLS IN THE PREPARATION OF SECONDAR SCHOOL BIOLOGY TEACHER

Xülasə: Biologyanın tədrisi metodikası haqda danışlarkən yalnız yeni məqsədlərin tərtib olunması ilə kifayətlənmək olmaz, şəxsiyyətin hərtərəfli inkişafı üçün psixoloji – metodiki yanaşma təhsil sistemində əsas mərhələlərdən biridir. Seçilmiş metodoloji istiqamətlərə biologyanın tədrisinin nəzəriyyə və metodikasında xüsusi təhsil sahəsi kimi baxılır.

Açar sözlər: bilik, bacarıq, ixtisaslı kadr, program, dərslik, şagird tərbiyəsi, müəllim peşəsi, pedaqoji fəaliyyəti, tərbiyə formalıları

Резюме: В методике обучения биологии нельзя ограничиваться только новыми целями. Важным уровнем для всестороннего развития личности в системе образования является психолого-методический подход. Разработанные методологические направления считаются основными в теории и методике обучения биологии.

Ключевые слова: знание, умение, профессиональный кадр, программа, учебник, воспитание ученика, профессия учителя, педагогическая деятельность, формы воспитания

Summary: In the methodology of teaching biology, one cannot be limited only to new goals. An important level for the comprehensive development of the individual in the educational system is a psychological-methodical approach. The developed methodological directions are considered basic in the theory and methodology of teaching biology.

Keywords: knowledge, skill, professional staff, program, textbook, student upbringing, teacher's profession, pedagogical activity, upbringing forms

Biologyanın tədrisi metodikası haqda danışlarkən yalnız yeni məqsədlərin tərtib olunması ilə kifayətlənmək olmaz, şəxsiyyətin hərtərəfli inkişafı üçün psixoloji-metodik yanaşma təhsil sistemində əsas mərhələlərdən biridir. Seçilmiş metodoloji istiqamətlərə biologyanın

tədrisinin nəzəriyyə və metodikasında xüsusi təhsil sahəsi kimi baxılır.

Biologyanın tədrisi metodikasında başlıca vəzifə:

- problem baxımından elmi-pedaqoji, metodik ədəbiyyatı təhlil etmək;

- biologiyanın tədrisinə aid program və dərslikləri problem baxımından təhlili etmək;
 - ali məktəblərdə biologiyanın tədrisi metodikasının öyrədilməsi nəzəriyəsinin və praktikasının təşəkkülü və inkişaf istiqamətlərini araşdırmaq;
 - dünənین bir səra qabaqcıl olkənlərindən ali məktəblərdə biologiyanın tədrisi ilə əlaqədar tələbə işinin aparılmasına dair real təcrübəni ürətmək, təhlil etmək, təkliflər vermək;
 - problem baxımından nəzəri, pedaqoji, metodik adəbiyyatı təhlil etmək;
 - müasir pedaqoji texnologiyaların əsas daşıyıcıları olub aktiv və interaktiv təlim metodlarından istifadə sahəsində qabaqcıl iş təcrübəsinə öyrənib, təlib etmək;

- sorbat fəaliyyət göstərməyi bacaran və iş qayğıyyatı ilə seçilən yüksək ixtisaslı kadrların hazırlanmasının praktiki yollarını müəyyən etmək;

- ali pedaqoji məktəblərdə biologiyanın tədrisi metodikası fənninin öyrədilməsinin müasir və təkmilləşdirilmiş metodikasını işləyib hazırlanmaq;

- biologiyanın tədrisi metodikası fənninin qarşıya çıxan problemlərinin həlli yollarını müəyyən etmək.

Eyni zamanda, biologiyanın tədrisi metodikasının vəzifələrinə bir elm kimi aşağıdakılardan ibarətdir:

1) biologiya fənninin ümumi təlim sisteminde və şagirdlərin tərbiyəsində rolunun müəyyənəldirilməsi;

2) program və dörsliklərin məktəb praktikasında yoxlanılması;

3) tədrisin şagirdin yaş xüsusiyyətinə uyğun aparılması;

4) canlı təbiət haqqda biliklər, onun ümumi metodlarının tədrisinə, bacarıqlara malik olmaq;

5) bu biliklər əsasında dünya xəritəsinin formalasdırmaq;

6) insanın fiziki və mənəvi sağlamlığını qoruyan, gəlginlik tərbiyə və sağlam həyat tərzi formalasdırmaq;

7) funksional quruluş və həyatın genetik əsasları ilə əlaqədar biliklər sisteminə malik olmaq. Eyni zamanda, canlı təbiətin, organizmların oxalması, inkişafı, ekosistemlər, biomüxtəliflik haqda da biliklər sisteminə yiylənmək;

8) canlı təbiətlə bağlı biliklər əsasında dünəninin elmi xəritəsinin formalasdırılması;
 9) təbiətlə harmonik münasibətlərin formalasdırılması, ekoloji etikanın norma və qaydaların formalasması, məktəblilərin ekoloji təbiyəsi;

10) genetik sadavətin formalasması; sağlam həyat tərzinin əsasları, insanların psixi, fiziki və manovu sağlamlığının görünüşü;

11) şagird şəxsiyyətinin inkişaf etdirilməsi, bioloji biliklərin praktikada istifadə olunması, kənd təsərrüfatında, təbətin qorunmasına, praktik fəaliyyətdə iştirak etmək;

12) real həyatın dark olunmasında yaradıcı yanaşma və istiqamətləndirme ilə yanaş tərzi qanunlarının tərkibini öyrənmək.

Biologiyanın tədrisi metodikası bir tədris fənni kimi orta məktəbdə biologiya müləllimi hazırlamaması üçün birmərci dərəcəli şəhəriyyət kəsb edir.

Bu prosesdə tələbələrin professional bilik və bacarıqları formalasdır. Onlar dərs demək bacarığına malik olurlar.

Təhsilin vəzifəsi müəllimlərin müasir tələbələrə cavab verən cəvək təsəkkürü, dövlətin irolu sürdüyü təhvil siyaseti baxımından ham nəzəri, ham da praktik cəhdətnən yüksək şəhəriyyəti kadrular kimi hazırlanmasını təmin etməkdən ibarətdir.

Müəllimlik peşəsi insan fəaliyyətinin çox müraciət növüne aid olub, onun predmetini şagirdlərin təlimi, təhsili, tərbiyəsi, inkişafı və formalasması təşkil edir. Müəllimlik xüsusi peşə və icaiim funksiyaları onun şəxsiyyətinə, əxlaqi simasına yüksək tələblər verir. Müəllimlikən tələbələr pedaqoji fəaliyyətin müvəffəqiyətyini müəyyən edən peşə keçiyətlərinin mütləq sistemini kimi dörmər edilir. Müəllimlik pedaqoji ustalığı öyrənmək bacarığını şagirdlərə öyrətməkdə özünü göstərir.

Biologiya fənninin tədris etməyə hazırlaşan tələbənin nümunəvi müəllim olmasına üçün aşağıdakılardı bacarmalıdır:

- pedaqoji biliklərin bəşər cəmiyyətinin inkişafı ilə bağlı olduğunu müəyyən edir;
- pedaqoji nəzəriyənin insanların elm fəaliyyətinin yekunu və nəticəsi olduğunu müəyyən edir;

- tərbiyənin mənşəyi, milli və əmuməbaşarı mahiyyəti, xarakterik xüsusiyyətləri, qanunauy-

Biologya müəllimi hazırlığında ali pedaqoji məktəblərdə biologyanın tədrisi metodikası fənninin rolü

ğunluqları, prinsipləri, onların gənc nəslin həyat hazırlığı prosesindəki rolunu izah edir;

- təlim-tərbiyə prosesinin təşkili, həyat keçirilməsində somərəli metod və vasitələr seçir;

- təhsilin mahiyyəti, princip və metodları-nın elmi şəhəriyyətini və ondan istifadə prinsiplərin dərk edir;

- müəllimlikən verilən tələbləri və onun funk-siyalarını şərh edir;

- pedaqoji ustalığın pedaqoji fəaliyyətin somərəliyyətinə təsirini müəyyən edir;

- təhsil-tərbiyə nəzəriyəsi və təcrübəsin formalasdırıban milli və əmuməbaşarı döyərlərin təhsilinin nəticələrindən öz pedaqoji ustalığını yeni formaları (diagnostik, formativ və summativ), integrasiyamış istiqamətləri (üfüq və şəqu-lü) haqqında məlumatları manisəmsək, müəllimlik peşəsi üçün zaruri olan bilik və bacarıqla-ra yiyələnməsi olur. Nəticədə onlarda öyrədicidən əlaqələndiricili, istiqamətverici fəaliyyəti stimulaşdırın qabiliyyət formalaşır.

Problemin aktuallığı. Biologyanın tədrisi metodikası fənni orta məktəbdə bu fənnlərin öyrədilməsi əsaslı və yolları ilə tələbələri tanış edir. Burada əvvəlcə bu fənnin predmeti və nəzəri əsasları şəhər olunur, sonra isə onun keçidiyi yola nəzarə salınır. Təbiidir ki, müxtəlif dövrlərdə biologyanın öyrənilməsi vəzifəyinə və bu haqqda tarixi təcrübəyə dərindən bələd olmadan, onun tədrisi işində istənilən uğuru qazanmaq çətindir.

Şagirdin fiziki və əqli inkişafının yaş dövrlərinin, hər bir yaş dövrlünün xüsusiyyətlərinin müəyyən edir;

- pedaqoji prosesin qanunauyğunluqları, mərhələləri, texnoloji əsasları, optimallaşdırılması, pedaqoji aksiologiyanın əsasları və pedaqoji innovasiyalarla bağlı nəzəri fikirləri təhlil edir, təcrübə ilə əlaqələndirir;

- pedaqoji sistemləri idarəetmənin mahiyyəti, prinsipləri və funksiyalarını bilir, kollegiallıq vəhidi rəhbərliyin əlaqələndirilməsini bacarır.

Ədəbiyyat:

1. Kazimov N.M.Məktəbdə müqayisə üzrə işin nəzəriyyəsi və təcrübəsi. Bakı, 1972.

2. Mehdiyadə M.M. Əmuməbaşıl məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yollan. Bakı, 1982.

3. Mahmudov M.C. Bolonya prosesi və Azərbaycan. Bakı, 2008.

E-mail: qulshan.qadzhiyeva@mail.ru

Rəyçi: biol.ufols.dok. E.F. Səfərova

Redaksiyaya daxil olub: 07. 12. 2018